

MÜNDƏRİCAT

YUPITERIN SPEKTRINDƏ NH₃ λ 6475 Å XƏTLƏRİNİN TƏDQIQI
Ə.Ə. Ətai, X.M. Mikayılov, Z.S. Fərziyev, İ.Ə. Ələkbərov, Ə.Ə. Hümbətova

5

BALMER SIÇRAYIŞLARI VƏ ONLARIN MAQNİT ULDUZLARININ
PEKULYARLIQ EFFEKTİ İLƏ ƏLAQƏSİ
S.H. Əliyev, V.M. Xəlilov

13

SANTİMETRLİK DALĞA UZUNLUĞUNDA GÜNƏŞ RADİOŞÜALANMASI
FLUKTUASIYASININ TƏDQİQİ VƏ GÜCLÜ GÜNƏŞ ALİŞMALARININ
PROQNOZLAŞDIRILMASI
Ş.Ş. Hüseynov, S.Ş. Hüseynov, V.M. Somsikov, Y.N. Levin, L.Andreyev, V.İ. Kopitin

21

NEYTRİNO-ANTİNEYTRİNO CÜTLƏRİNİN ELEKTRON-POZİTRON CÜTLƏRİNƏ
ANNİHİLYASIYASINA XARİCİ MAQNİT SAHƏSİNİN TƏSİRİ
R.E. Qasımovə, V.A. Hüseynov, N.Y. Əkbərova, H.B. Qasımovə, E.M. Mahmudlu

26

CONTENTS

INVESTIGATION OF THE NH₃ LINES
NEAR λ 6475 Å IN THE SPECTRUM OF
JUPITERA.A. Atai, Kh.M. Mikayilov, Z.S. Farziyev,
I.A. Alekperov, A.E. Humbatova

5

THE BALMER DISCONTINUITY AND
THEIR CONNECTION WITH THE
PECULIARITY EFFECTS OF MAGNETIC
STARS

S.H. Aliyev, V.M. Khalilov

13

THE STUDY OF FLUCTUATIONS OF
THE SOLAR RADIO EMISSION IN THE
CENTIMETER RANGE AND
PREDICTION OF POWERFUL SOLAR
FLARESSh.Sh. Guseynov, S.Sh. Guseynov,
V.M. Somsikov, Y.V. Levin, L. Andreev,
V.I. Kopitin

21

INFLUENCE OF EXTERNAL
MAGNETIC FIELD ON ANNIHILATION
OF NEUTRINO-ANTINEUTRINO PAIRS
INTO ELECTRON-POSITRON PAIRSR.E. Gasimova, V.A. Huseynov,
N.Y. Akbarova, H.B. Gasimova,
E.M. Mahmudlu

26

СОДЕРЖАНИЕ

ИССЛЕДОВАНИЕ ЛИНИЙ NH₃ В
ОБЛАСТИ λ 6475 Å В СПЕКТРЕ
ЮПИТЕРАА.А. Атаи, Х.М. Микаилов, З.С. Фарзиев,
И.А. Алекперов, А.Э. Гумбатова

5

БАЛЬМЕРОВСКИЕ СКАЧКИ И ИХ СВЯЗЬ С
ЭФФЕКТОМ ПЕКУЛЯРНОСТИ У
МАГНИТНЫХ ЗВЕЗД

С.Г. Алиев, В.М. Халилов

13

ИССЛЕДОВАНИЕ ФЛУКТУАЦИЙ
РАДИОИЗЛУЧЕНИЯ СОЛНЦА
САНТИМЕТРОВОГО ДИАПАЗОНА ВОЛН
И ПРОГНОЗИРОВАНИЕ МОЩНЫХ
СОЛНЕЧНЫХ ВСПЫШЕКIII.III. Гусейнов, С.Ш. Гусейнов,
В.М. Сомсиков, Ю.Н. Левин, Л. Андреев,
В.И. Капыгин

21

ВЛИЯНИЕ ВНЕШНЕГО МАГНИТНОГО
ПОЛЯ НА АННИГИЛЯЦИЮ НЕЙТРИНО-
АНТИНЕЙТРИННЫХ ПАР В ЭЛЕКТРОН-
ПОЗИТРОННЫЕ ПАРЫР.Э. Гасымова, В.А. Гусейнов, Н.Я. Акбарова,
У.Б. Гасымова, Э.М. Махмудлу

26